

Dear Minister of justice, Supreme court, Supreme public prosecutors office, Tokyo high court, Tokyo high public prosecutors office.

Şibuya yasamasa'nın Ölüm İstekleri.

24 Mart 2017-ci ildə, Matsudo şəhərində, Chiba paytaxtı, Yaponiyada, şibuya yasimasa qeyri-insan idi bir şəxsin yolu Valideynlər Birliyinin sədri və uşaq qorunması təşkilatının üzvləri kimi sui-istifadə et Xibo Prefekturası, qısa müddətdə oğurlanaraq, qərəzsizliyə məcbur etdi, Nhat Linh'i öldürdü. O, sonra Yapon bədənini xaric etdi

Ruhun şiddətlə. şibuya yasimasa qaçırdı, işgəncə etdi, şəhvət verdi, ölümünə görə öldürüldü, gündəlik ölümü ilə öldürüldü Cəzanın hələ də etdiyinə təəssüflənməməsindən sonra. Şibuya yasimasa günah quruluşlarını bacardı digər uşaqlara qarşı cinayət törətməkdə davam edir. Uşaq gündəliyinə qatılaraq digər uşaqları soxma və qətlə yetirmək imkanı var.

Şibuya yasimasa 14 Aprel 2017-ci ildə həbs olundu. 2018-ci il 6 iyul şibuya yasimasa chiba məhkəməsi oldu müddətsiz həbs cəzası. Amma şibuya yasimasa hələ tövbə etməyi bilmir, hələ də bütün işlərini inadla inkar edir.

Şibuya yasimasa hərəkəti cənnət, yer və tanrıları mərhəmətsiz etdi. Şibuya yasimasa edir bir islahat edilə bilməz. Şibuya yasimasa müddətsiz həbs olunarsa və azad ediləcəksə, təkrar ediləcək.

Şibuya yasimasa digər uşaqları qaçıрмаq, öldürmək və öldürmək imkanı əldə edəcək. Hər hansı bir ölkə bu cəzalandırılmalıdır

Şibuya Yasumasa kimi. Şibuya kimi düşünüən və hərəkət edən insanlara nümunə göstərmək üçün şibuya yasimasa öldürmək lazımdır. yasimasa. Dünyanın hər yerində insanlar başqa uşaqlar öldürülmədən hərəkətə keçə bilər.

Hər kəs, aşağıda göstərilən qatil şibuya yasimasa üçün ölüm cəzasını tələb etmək üçün imzaladı.



\*                    Γ    2018    year    month    day ]

No	名前 / name	住所 / Address	署名/signature
1			
2			
3			
4			
5			
6			
7			
8			
9			
10			
11			
12			

If you agree with our mind, please sign and send this document to the address below due Jun 26<sup>th</sup> 2019.

- Signature should be autograph, and the address should be complete including the block number. (the address can be verified)
- We are going to submit all the signatures to Tokyo high public prosecutors office.
- To protect the personal information, this document won't be used for other purpose.
- Contact : Name : LE ANH HAO ; Address: 〒270-2204 CHIBA-KEN MATSUDO-SHI MUTSUMI 5-15-6  
(Email) : [lethinhatlinhjp@gmail.com](mailto:lethinhatlinhjp@gmail.com) ; (Website): <http://partime.biz> ; (facebook): <https://www.facebook.com/leanhhaojp>